

Şuşa global tədbirlərin keçirildiyi mərkəzə çevrilir

Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində artıq ərazi bütövlüyünü təmin edib. Dünya Azərbaycanlılarının V Qurultayının Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi də bundan xəbər verir. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Şuşada bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi bəyan edəcək, şanlı Qələbəmizin rəmzi olan “dəmir yumruğu”nı gücümüzün sübutu olduğunu bir daha dünyaya çatdıracaqlar.

Qurultay Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun ilk böyük toplantısı olacaq. Tədbirdə təxminən 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz həm erməni vəhşiliyinin, həm də Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin şahidi olacaqlar. Məhz bu baxımdan Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir. Bir neçə il əvvəl biz bu nailiyyəti yalnız xeyallarımızda canlandırırdıq. İndi isə bu, xəyal reallığına çevrilib. Qurultayın Şuşada keçirilməsi hər birimizdə qürur hissi yaradıb. Otuz ilə yaxın müddətdə Qarabağa, Şuşaya həsrətlə baxırıq.

Ancaq hər birimizin qəlbində torpaqlarımızın işğaldan azad olunacağına inam var idi. Bu gün bu inam artıq həqiqətə çevrilib.

Dünya azərbaycanlılarının Şuşada toplanması möhtərəm Prezidentimiz İlham Əliyevin “Şuşa, sən bizimsən!” fikrinin bir daha təsdiqidir. Bu, həm də düşmənlərimizə, onun havadarlarına, bütövlükdə, dünya ictimaiyyətinə bir mesajdır: “Qarabağ Azərbaycandır! Şuşa artıq dünya azərbaycanlılarının mərkəzinə çevrilib. Şuşa Azərbaycan torpağıdır”.

Bu il martın 18-də Şuşa şəhərində keçirilən Azərbaycan –BMT əməkdaşlığının 30 illiyinə həsr olunmuş toplantı da bu baxımdan mühüm



əhəmiyyət kəsb edirdi. Tədbirdə respublikamızın yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxslərinin iştirakı yüksək dəyərə malikdir. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin milli maraqları ətrafında sıx birləşməsində və təşkilatlanmasında ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilməlidir. Tarixi şəxsiyyət 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam

imzaladı və qurultay həmin il noyabrın 9-10-da keçirildi. Bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək, təşkilatlanması baxımından tarixi əhəmiyyət daşıyırdı. Qurultaydan sonra – 2002-ci il iyulun 5-də Prezident Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev diaspor quruculuğunun inkişafını prioritet vəzifə kimi qarşıya qoydu. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının ikinci, 2011-ci il iyulun 5–6-da üçüncü, 2016-cı il iyunun 3–4-də dördüncü qurultayı keçirildi. Həmin qurultaylar dünya azərbaycanlılarını daha sıx birləşdirdi. Bugün dünya azərbaycanlılarının bir bayraq altında fəaliyyət göstərmələri Azərbaycanın nüfuzunun yüksəlməsində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi hər bir soydaşımız üçün qürurverici faktdır. Bu qurultay dünyada yaşayan soydaşlarımızın Qarabağın azad olunmasından sonra ilk böyük görüşü kimi də tarixə düşəcək.

Mehman İSMAYILOV,
politoloq